

ISSN-0207-4710

GÖYƏRÇİN

7-8

2020

YERİYƏN AĞAC

«Göyərçin»in kitabxanası «Göyərçin»in kitabxanası «Göyərçin»in kitabxanası «Göyərçin»in kitabxanası

Tərcümə edən:

Rafiq Yusifoğlu

Rəssamlar:

İlqar Tofiqoğlu
Kübra Əkbərova

Əziz balalar, yəqin ki, siz bizim "Göyərcin" in kitabxanası seriyasından olan kitablarımızı xatırlayırsınız. "Yeriyən ağac" adlı bu yeni kitabımızda dünya xalqlarının nağılları toplanıb. Onları oxuyub nəticə çıxarmağa çalışın.

Nö 7-8 (685-686)

Redaksiyanın ünvani:
Bakı- AZ1073,
Mətbuat prospekti,
529- cu məhəllə.
Telefon: 539 08 53

Çapa imzalanıb: 18.05.20
Sifariş: 1229
Tiraj: 600
Kağız formatı: 60|90|18
Çap vərəqi: 2,5
Hesab-nəşr vərəqi: 3,93

«Göyərcin» in kitabxanası «Göyərcin» in kitabxanası «Göyərcin» in kitabxanası «Göyərcin» in kitabxanası

YERİYƏN AĞAC

F. Köçərli adına
Respublika Uşaq
KİTABXANASI
INV. №

«Göyərcin» in kitabxanası
Bakı - 2020

HIYLƏGƏR OĞLAN VƏ İLAN

(Bolqar nağılı)

Qədim zamanlarda çox əcaib, nəhəng və yönəmsiz qanadlı ilanlar var idi. Onlar dağlardakı mağaralarda yaşayırırdılar. Qanadlarını və quyruqlarını tərpədəndə adama elə gəlirdi ki, günəş şəfəq saçır. Ancaq bu ilanlar qanad açıb uçanda göze görünməz olurdular.

Elə bir zaman gəldi ki, dünyanın üzünü su aldı. Uçmaqdan qanadları yorulan ilanlar suya düşən kimi boğulub öldülər. Ona görə ki, yaxşı uçsalar da, qətiyyən üzə bilmirdilər. İlanların hamısı oldu. Yer üzündə bircə dənə eybəcər ilan salamat qaldı. Ona görə ki, sel gələndə o, uçub ən uca bir zirvəyə qona bilmışdı. Su çəkilib gedəndən sonra həmin ilan sürüñə-sürüñə aşağı endi və bir mağara tapıb orada yaşamağa başladı. Bir dəfə onun karşısına bir oğlan çıktı. Bu oğlanın adı Hiyləgər Petr idi.

İlan oğlandan soruşdu:

- Ey, cavan oğlan, sən pəhləvansan?
- Bəli, pəhləvanam.
- Sənin gücün nədədir?
- Mən ovcumda daşı sixanda ondan su süzülür.
- İnanmiram, — ilan kinaya ilə dedi.
- Oğlan bic-bic güldü:
- İnanmirsan, gəl gücümüzü sınayaq.
- Əvvəlcə daşı sən six, sonra mən sixaram.
- İlan yerdən bir qaya parçasını götürüb quyruğunun arasında sıxdı. Daş ovum-ovum ovulsa da, ondan bir damcı da su çıxmadi.
- Növbə Hiyləgər Petrə çatdı. O, yerə əyilsə də, daş götürmədi, gizlincə cibindəki hələ yaxşı bərkiməmiş təzə pendir parçasını götürüb sıxdı. Ondan su süzüldüyünü görən ilan heyrətə gəldi. Təəccübə Hiyləgər Petrə dedi:
- He, doğrudan da, sən məndən güclü imişsen. Mənə də elə sənin kimi güclü bir adam lazımdı. Gəl dost, qardaş olaq.



Hiyləgər oğlan razılaşdı. Onlar birlikdə yol getməyə başladılar. Az getdilər, üz getdilər, dərə-təpə, düz getdilər, axırda gəlib bir üzümlüyə çıxdılar. Gördülər ki, üzümlükde üstü gilasla dolu hündür bir ağaç var. Onlar bərk acmışdır. İlan ağaca dırmaşıb acgözlükle gilas yeməyə başladı. Oğlan ne qədər çalışısa, əli hündür budaqların heç birinə çatmadı. Nə eləyecəyini fikirləşəndə ilan bir budağın üstünə çıxdı. Ağırılığa tap gətirməyən budaq aşağı əyilən kimi oğlan onun ucundan tutub gilas yeməyə başladı. Elə bir az yemişdi ki, ilan yerini dəyişib başqa bir budağın üstünə süründü. Ağırılıq altından çıxan budaq qəflətən göyə qalxdı. Onun ucundan yapışan oğlanı da sürətlə özü ilə qaldırdı. Budaq sapand daşı kimi oğlanı uzağa, kolluqda mürgüləyən bir dovşanın üstünə tulladı. Dovşan qorxudan durub qaçıdı.

Bunu görən ilan təəccübəndi və soruşdu:

—Dostum, sənə nə oldu?

Oğlan özünü sindirmədi. Dedi ki, budaqda gilas yeyəndə uzaqda bir dovşan gördüm. Tez onun üstünə tullandım ki, tutum, bişirib yeyək. Ancaq dovşan qaçıdı.

İlan bir az da təəccübəndi, nigarənciliyi bir az da artdı. Onlar birlikdə yollarına davam elədilər. Az getdilər, üz getdilər, dərə-təpə, düz getdilər, axırda gəlib bir qalın meşəyə çıxdılar. Meşədə hər cür heyvan, quş var idi. Ancaq onları tutmaq o qədər də asan deyildi. Bərk acan ilan oğlana dedi ki, gəl meşənin ətrafına hündür bir hasar çəkək ki, heyvanlar çıxbıq qaça bilməsinlər. Sonra rahatca onları tutub bişirək və yeyək.

Oğlan razılaşdı. Onlar birlikdə işə başladılar. İlan yekə-yekə daşları yerdən götürüb üst-üstə qoyur, oğlan isə dəlmə-deşikləri palçıqla suvayırdı. Beləliklə onlar meşəni tamamilə hasarlıdır. İlan asanlıqla heyvanları bir-bir əvlayır, öldürüb üst-üstə qalayırdı ki, sonra bişirib yavaş-yavaş yesin. Bunu görən oğlan qorxuya düşdü. Hiss elədi ki, hiylə işlətməsə, vəziyyəti çətin olacaq. Ona görə iki balaca quş tutdu. Onları ilana göstərib dedi:

—Qaçanları tutmağa nə var,
oğulsan uçanları tut!

İlan böyük bir tonqal qalayıb
ovladığı heyvanları bişirdi və
böyük acgözlükle yeməyə
başladı. Oğlan özünü elə
göstərməyə çalışdı ki, guya
ilandan daha çox yeməyi
bacarıır. O, əlini uzadıb yekə et
tikələrini götürür, ağızını
marçıldadır, ilanın başı qarışan
kimi onları hasardan kənara
tullayırdı.

Axşam düşdü. İlan oğlana
dedi ki, gəl gedək mənim
yuvamda gecələyək.





Onlar yola düzeldiler. Birlikdə yuvaya girendə burada ilanla birlikdə yaşıyan küpəgirən qarı ilan dilində dostundan soruşdu:

- Bu kimdi belə özünlə gətirmisən?
- Mənim qardaşlığımıdı.
- Bu necə canlıdı, başa düşə bilmirəm. O kimdi ki, sən onunla dostluq eləyirsən?
- Onun boyca kiçikliyinə, cüssəcə zəifliyinə baxma, məndən qat-qat güclü və hiyləgərdi.
- Niyə fürsət tapıb onu öldürmürsən ki, canın qurtarsın?
- Mən onu necə öldürüm axı?!
- Gecə yuxuya gedəndə sən böyük çəkici götürüb onun başına vur!

Hiyləgər Petrin bəxti onda gətirdi ki, ilan dilini bilirdi. Ona görə də vəziyyətin çox ciddi və qorxulu olduğunu başa düşdü. Çox bərk qorxdu. Bütün bədəni titrədi. Ancaq özünü elə apardı ki, guya heç nədən xəbəri yoxdu.

Onlar çırığı söndürüb yatağa uzandılar. Qaranlıqda oğlan bir daşı götürüb öz yorğanının altına qoydu, özü isə qaçıb bir kənarda gizləndi.

Gecənin yarısında ilan yerində qalxdı. Səkitcə yüz pudluq çəkici - guppulu götürüb oğlanın başına-başına vurmağa başladı. İlanın baş bilib vurduğu qaya parçasından qığılçımlar sıçrayırdı.

Nəhayət, ilan yoruldu. Öz-özünə düşündü ki, yəqin oğlan xincim-xincim olub öldü.

Yorğun olduğuna görə ilanı yuxu tutdu. O, vahimə içində hiyləgər Petrin səsinə oyandı. Petr heç nə olmayıbmış kimi səsiylə bir qışkırdı:

- Sabahın xeyir, qardaş!
- İlanın matı-qutu qurumuşdu. Handan-hana kəkələyə-kəkələyə dedi:
- Bu qədər ağır zərbədən sonra necə oldu ki, sən salamat qala bildin?

Hiyləgər oğlan özünü bilməməzliyə vurdu:

- Deməli sən məni çəkiclə döyürmüşsən? Mən isə elə bilmışəm ki, məni ağaçanad, cücmüçü dişləyir. Yox, qardaş, özünü havayı yerə əziyyətə salma! Sən məni heç zaman öldürə bilməzsən. Ona görə ki, mən bədənimi bərkidib tunca döndərmişəm. Oxbatmaz dərim məni zireh kimi zərbələrdən qoruyur.

- Bunu necə eləmisən axı?!
- Necə olacaq, qaynar qazanın içində girib, bədənimi bişirmişəm, dərimi zirehləmişəm.

İlan yazıq-yazıq fısıldayıb ona yalvardı:

- Nə olar, kömək elə mən də bədənimi tunca döndərim. Axı biz qardaşışq!
- Kömək eləməyinə eləyərəm. Ancaq bilmirəm sən o qədər istiliyə tab gətirə biləcəksənmi?
- Tab gətirərəm, gətirərəm. Hər bir əzaba dözərəm. Təki sən mənim də bədənimi möhkəmləndir, zirehlə!

Oğlan çox ciddi şəkildə dedi:

- Əger fikrin qətidirsə, küpəgirən, sehrbaz qarıya tapşır ki, böyük bir çəllək su gətirib onu ocağın üstünə qoysun. Sən özün isə gir o çəlləyin içində. Su yavaş-yavaş qızdırıqca, sənin bədənin möhkəmlənməyə başlayacaq. Ancaq gərək canını dışınə tutub bütün ağırlara, göynəmələrə dözsən!

İlanın əmri ilə sehrbaz qarı yekə bir çəllək su gətirib onun altında gur bir tonqal qaladı. Oğlanın əmri ilə ilan çəlləyin içində girdi. Oğlan o dəqiqə qapağı bağladı. Dedi ki, bədəninin zirehlənməyini istəyirənsə, qətiyyən bu qapağı açmaq olmaz. Gərək istiyə mərdliklə dözməyi bacarasın.

Əvvəl hər şey yaxşı idi. Su qaynara düşəndən sonra isə ilan qışkırmaga, yalvarmağa başladı:

- Oy, yandım, oy oldüm! Mənə kömək eləyin!

Oğlan bic-bic gülüb qışkırdı:

- Döz, döz, qardaşım, yoxsa bədənini lazımi səviyyədə möhkəmləndirə bilməyəcəksən.

Sonra oğlan sehrbaz qarıya bərk-bərk tapşırı ki, ilan nə qədər qışkırib yalvarsada, çəlləyin qapağını açma, ocağı sönməyə qoyma! Ancaq gecə, ilanın səsi tamam kəsiləndə, ay hər tərəfə nur saçanda qapağı açıb ilanı çölə buraxa bilərsən.

Oğlan bu tapşırıqları verəndən sonra çıxıb getdi. Gecəyarısı küpəgirən qarı çəlləyin qapağını açdı. Gördü ki, ilan çəlləyin içinde bişərək ölüb.

Beləliklə də, yer üzündən əcaib ilanların kökü birdəfəlik kəsildi.



YERİYƏN AĞAC

Sakit okean adaları xalq nağıllarından

Bir oğlan Onqar kəndinin yaxınlığında sahildə oynayır. Birdən o gördü ki, nəhəng bir ağac kəndə sarı irəliləyir. Bu çox heyrətamız və vahiməli bir mənzərə idi. Oğlan qorxudan qışqırdı və kəndə sarı qaçmağa başladı.

Səs-küyə kəndin kişiləri yiğisidilar. Oğlanı dinləyəndən sonra qərara gəldilər ki, nə qədər ki, yeriyən ağac kəndə gəlib evləri uçurmayıb, onu kəsib-doğramaq lazımdır.

Onlar qonşu kəndin adamlarını da köməyə çağırıldılar. Əllərinə daşdan düzəldilmiş baltalar götürən kişilər birlikdə getdilər ki, ağacın zoqlarını kəssinlər. Onlar üç gün, üç gecə çalışıldılar, əlləsdilər, ancaq istədiklərinə nail ola bilmədilər. Ağac yeriyə-yeriya lap gəlib kəndə çatdı. Adamlar isə həyəcanla öz işlərini davam etdirirdilər. Nəhayət ki, ağacın gövdəsi silkələndi, hərəkətə gəldi. Nəhəng ağac nərə çəkərək yerə yixildi. Səs o qədər güclü idi ki, hamı qorxdu.

Ağac ora-bura yellənəndə üstündəki meyvələrin hamısı yerə töküldü. Dənizə düşən meyvələr dəniz, çaya düşənlər isə çay balığına çevrildilər.

Beləliklə, Onqar kəndi təhlükədən xilas oldu. Ən əsas məsələ isə ondan ibarət idi ki, bu ağacın kəsilməsi nəticəsində dünyanın ilk balıqları yarandı. Əgər o balaca oğlan vaxtında qaçıb xəbər verməsəydi, yer üzündə nə Onqar adlı kənd olar, nə də bu qədər balıq yaranardı.

OĞURLANMIŞ OD

Qabaqlar insanlar ciy yeməklər yeyirdilər. Ona görə ki, tapdıqları qidanı bişirmək üçün odları, ocaqları yox idı.

Bir dəfə Maui adlı oğlan anası Hinadan soruşdu:

-Anakan, biz odu necə əldə edə bilərik?

-Odun yerini ancaq toyuqlar bilir. Ancaq onlardan bunu öyrənmək çox çətindir. Gərək ən kiçik toyuq tutasan ki, sənə od tapmaqda kömək edə. Yoxsa böyük toyuqlar öz xoşu ilə sənə heç vaxt od verməzler.

Oğlan od dalınca toyuqlar yaşıyan dağa getdi. Ancaq buradakı toyuqlar çox böyük idi. Oğlan onları tutub od almaq istəyəndə toyuqlar qaçırdılar. Maui nə qədər çalışısa, məqsədinə nail ola bilmədi.

Nəhayət, oğlan balaca bir toyuğa rast gəldi, cəld onu tutdu. Toyuq oğlana yalvardı ki, məni burax, əvəzində nə istəsən verərem.

Oğlana da elə bu lazım idi. Toyuq ona bir ağac göstərib dedi ki, onun budağını suya sürtsən, alov çıxacaq.

Oğlan toyuğunu buraxdı. Onun dediyi kimi elədi. Ancaq od alınmadı ki, alınmadı. Maui bildi ki, hiyləgər toyuq onu aldadıb. Yenidən geriye gəlib həmin kiçik toyuğunu tutdu. Toyuq çar-naçar oğlana odu necə əldə etməyi öyrətdi. Od yandırmağa nail olan gənc onu aldatdığı üçün toyuğun pipiyini yandırdı. Elə buna görə də o vaxtdan bütün toyuqların pipiyi qırmızıdır. İnsanlar isə oda sahib olub onun vasitəsi ilə dadlı-dadlı yeməklər bişirirlər.

ROZİNA

İtalyan nağılı

Kasib bir kişinin arvadı dünyasını dəyişəndən sonra Rozina adlı qəşəng, balaca bir qızını həyat yoldaşına yadigar qoyub getdi. Kişi səhərdən axşama kimi işlədiyinə görə körpəyə baxan yox idi. Çarəsiz qalan həmin adam qərara aldı ki, evlənsin. Bele də etdi. İkinci həyat yoldaşından da bir qızı oldu, onun adını isə Assuanta qoydular. Qızlar bir yerdə böyüdülər, bir yerdə məktəbə getdilər. Assuanta həmişə məktəbdən evə açıqlı qayıdır.

Bir dəfə o, anasına dedi ki, daha ögey bacısı Rozina ilə birlikdə məktəbə getmək istəmir. Ona görə ki, hamı onu tərifləyir, mənə isə məhəl də qoynan yoxdu.

Anasının öz qızına ürəyi yandı. Soruşdu ki, bəs mən sənin kədərini, dərdini necə azalda bilərəm?

Assuanta dedi:

-Bundan asan nə var ki. Rozinanı inək otarmağa göndər. Üstəlik ona tapşır ki, hər gün evdə yemək üçün inəklərə ot da biçib gətirsin.

Ana qızının xətrinə razılaşdı. Rozinanı çağırıb dedi:

-Sən bir də Assuanta ilə məktəbə getməyəcəksən. Hər gün inəkləri aparib otarmalı, evə qayıdanda isə onlar üçün ot biçib gətirməli, üstəlik evdən apardığın yunu əyirib ondan yumaq düzəltməlisən.

Rozina açıqlı ögey anasının sözündən çıxa bilmədi. Səhərisi gün inəkləri qabağına qatıb otlağa apardı. Öz-özünə oxumağa başladı:

Gözel, qəşəng inəklərim,
Mən harda otlaq arayım?
Hələ ot biçmək bir yana,
Mən necə yumaq sarıym?

Birdən ən qoca inək Rozinaya yaxın gəlib onun başa düşəcəyi bir dildə dedi:

-Darixma, Rozina, biz sənə kömək eləyərik.

Axşam evə qayıdanda inəklər tox idilər. Rozina onlar üçün ot da biçib gətirmişdi, üstəlik yunu əyirib ondan yumaq da hazırlamışdı.

Bunu görən Assuanta hirsindən az qalırdı ki, partlasın. O, anasına dedi ki, sabah da Rozinanı inək otarmağa göndər, üstəlik bir şələ yox, iki şələ ot gətirməyi, bir yumaq yox, iki yumaq hazırlamağı tapşır.

Bu dəfə də Rozina otlağa çatan kimi oxumağa başladı:

Inəklərim, mənə kömək eləyin,
Belə getsə, yaşayacam çöllərdə.
Ot da biçin, yun da tapıb əyirin.
Qoymayın ki, yaxam qalsın əllərdə.

Elə Rozina mahnisini təzə oxuyub qurtarmışdı ki, istədiyi hər şey hazır oldu.

Evə qayıdanda Assuanta hirsət Rozinanadan soruşdu:
-Sən bir gündə bu qədər işi necə görürsən?

-Mənə ağılli, xeyirxah inəklərim kömək edirlər.

Bunu eşidən Assuanta anasının yanına qaçıb dedi:

-Ana, qoy bu dəfə Rozina qalıb ev işləri görsün, inəkləri isə mən özüm otarmağa aparacam.

Səhər açılan kimi Assuanta inəkləri çubuqlaya-çubuqlaya otlağa apardı. Əyirilmiş ipi onların buynuzuna keçirdi ki, sariyib yumaq eləsindər. Hırslı inəklər onun bir əmrini də yerinə yetirmədilər.

Bu dəfə acıqli Assuanta anasına dedi ki, Rozinanı göndər, gedib qonşu bostandan çoxlu turp çıxarıb gətirsin.

Rozina təəccübləndi:

-Nə danışırsınız, siz məni oğurluğa göndərirsiniz? Heç vaxt, heç vaxt bu işi görmərəm.

Ana-bala əl çəkmədilər. Onlar Rozinanı qonşu bostana getməyə məcbur elədilər. Qaranlıqda çəpəri keçən Rozinanın əlinə turpun yarpağı yox, köstəbəyin quyuğu keçdi. Dartdı, dartdı, zavallını yuvasından çıxardı. Onun turp yox, köstəbək olduğunu görüb üzr istədi. Balaca köstəbək balalarını sığalladı, onlara xoş sözlər söylədi. Qızın nəvazişi köstəbək ailəsinin çox xoşuna gəldi.

-Oy, sən necə mehriban qız imişsən! Biz sənə hər işdə kömək eləyəcəyik!

Rozina evə çox sevinə-sevinə qayıtdı. Gecənin qaranlığında elə bil ki, qızın sıfəti, bədəni nur saçırı. Onu görüb təəccüblənən analığına və bacısına başına gelən əhvalatları danışdı. Dedi ki, məni işıqlı yere göndərməyin, yoxsa mən ilana çevriləcəm...

O gündən Rozina evdən gecələr çıxb gəzməyə, nəgmə oxumağa başladı. Onun səsini eşidən şahzadə gəlib qızı gördü və bir könüldən min könülə ona aşiq oldu. Rozina başına gələnləri oğlana danışdı. Şahzadə isə qızdan əl çəkmədi, onunla evlənmək istədiyini bildirdi.

Ögey ana şahzadəyə dedi ki, sizi xəbərdar edirəm. Rozinanın üzüne günəş şüası düşən kimi o, ilana çevriləcək.

Şahzadə sözə baxmadı. Əmr etdi ki, içində günəş şüası düşməyən bir kareta düzəltsinler. Qızı onun içində qoyub saraya aparsınlar.

Rozina qaranlıq karetanın içində əyləşmişdi. Xidmətçi onun gözəlliyyinə baxıb heyran qalmışdı. Ancaq deyilənlərin doğruluğuna inanmındı. Ona görə də günün günorta çağı karetanın pərdəsini açdı. Günəş şüası qızın başına düşən kimi o, ilana çevrildi və sıvılı ilə karetadan düşüb, meşənin dərinliyinə süründü.

Şahzadə karetanın qapısını açanda Rozinanı orada görmədi. O, çox kədərləndi, ah çəkdi...

Sarayın iri mətbəxində isə böyük həvəslə toy şənliyi üçün yemək hazırlayırdılar. Qulluqçular eşitdilər ki, bəs təzə gəlin yoxa çıxb. Qulluqçuların biri məşədən gətirilən odunu sobaya atarkən gördü ki, bu odun yox, ilandır. Alovun içində ilan elə yanındı ki, hər tərəf işıqlanmışdı. Birdən odun içindən kimsə kənara tullandı. Aşpaz gördü ki, bu ilan yox, bir dünya gözəlidir. O, bərkdən qışkırdı:

-Bura gəlin! Bura gəlin!

Sarayda adam qalmadı. Hamı qaçıb mətbəxə gəldi. Şahzadə öz Rozinasını tanıdı və onu bağrına basdı.

Toy şənliyi başlandı. Elə bir şənlik ki, bu vaxtacan heç kəs belə toy görməmişdi. Rozina xoşbəxt yaşamağa başladı. Bundan sonra onu heç kəs incitmədi, heç kəs bu mehriban qızın xətrinə dəymədi...



UŞAQLAR VƏ AZMAN

(Okeaniya nağılı)

Biri var idi, biri yox idi. Matan Tiu adlı bir oğlan, Matan Kuar adlı isə bir qız var idi. Bir dəfə onların valideynləri həmişə olduğu kimi bir yerə toplaşanda uşaqlarına dediler:

- Biz evdə olmayanda arxa qapını açmaq heç ağlınzı da gəlməsin!
- Elə ki valideynləri çıxıb getdilər, oğlan öz bacısından xahiş elədi:
- Bacıcan, gəl arxa qapını açaq. Görək orda nə var ki, valideynlərimiz oranı açmağı bize mələhət görmürlər.

Baci razılaşdı. Onlar arxa qapını açıdlar. Gördülər ki, burada gözəl bir bağ var. Oğlan heyvətlə dilləndi:

- Oy, bacıcan, gör burda nə qədər banan, nə qədər şəkər qamışı var!

Onlar xeyli banan dərdilər, şəkər qamışı qopardılar. Sonra birlikdə bağın ortasına gedib bir ağacın kölgəsində əyləşdilər. Bir-bir bananları soyub iştahla, doyunca yedilər.

Elə bu vaxt uşaqların atası ilə anası səmada uçurdular. Həssas ana təhlükə hiss edib həyəcanlandı. Uşaqların atasına dedi:

- Mən hiss eləyirəm ki, aşağıda nə isə olub. Gör mənim baş barmağım həyəcandan necə titrəyir?!

Ata onun həyəcanına haqq verdi. Dedi ki, gəl sən yerə en, bax gör balalarımızın başına bir iş gəlməyib ki?!

Ana razılaşdı. O, cəld aşağı endi. Evin arxa qapısının açıq olduğunu görüb bərk həyəcanlandı. Qapıdan sürətlə çıxıb uşaqlarına sarı qaçmağa başladı. Analarının bərk hirsələndiyini görən Matan Tiu və Matan Kuar qaçıb gizlənməyə çalışıdlar.

Onlar qaçdırılar, qaçdırılar, bağın dərinliyində bir azmana rast gəldilər. Gördülər ki, onun əlində böyük bir süpürge var. Azman uşaqlara baxıb öz-özünə dedi:

- Yolumuz təmiz olsun deyə qarşımızdakı zir-zibili süpürməliyik!

Uşaqlar sakitcə yerə əyləşdilər və analarının səsini eşitdilər:

- Matan Tiu və Matan Kuar bağdan çıxıb qaçdırılar. İndi onlar burdadılar.

Azman hirsli-hirsli dedi:

- Mən gedib bütün bu olanları Ture Kaye Fona Rua deyəcəm.

Bu yolu on azman qoruyurdu. Onların doqquzu da yoldan çekilib uşaqları evə buraxmaq istədilər. Ancaq Ture Kaye Fona Rua adlı onuncu, iki başlı azman uşaqlara yol vermək bir yana, hətta onları yemək istədi.

O, əmr elədi ki, uşaqları evə gətirsinlər. Sonra bacı ilə qardaşa əmr etdi:

- Tez olun mənim saçlarımı darayın!

O, başının birini oğlanın, o birini isə qızın dizinin üstünə qoydu.

Oğlan azmanın saçlarını daraya-daraya deyirdi:

- Yat, yat, tez ol yat!

İkibaşlı azman yuxuya getdi. Uşaqlar yavaşça onun başlarını dizlərinin üstündən götürüb, əl-qolunu möhkəmcə bağladılar. Sonra onlar qaçıb dənizin sahilinə gəldilər. Gördülər ki, burda bir qayıq var. Onlar dörd yüngül, pitirli, iki ağır çaylaç daşı götürüb qayığın içini qoydular. Sonra qayığı itələyib suya saldılar. Onun içini minib üzməyə başladılar. Onlar növbə ilə avar çəkdilər. Üzdülər, üzdüller. Birdən qız uzaqda nəsə qeyri-adi bir şey gördü. O, qardaşına dedi:

- Bir günəş çıxan tərəfə bax! Görəsən o nədir elə? Balaca-balaca ləkələri görürsən? Bəlkə bu milçək sürüsüdü?

Onlar diqqətlə baxdılar. Gördülər ki, bu milçək sürüsü yox, acıqla yanından qaçan uşaqların dalınca qaçan həmin ikibaşlı azmandır.

Qayığa çatmaq üçün azmana xeyli vaxt lazım oldu. Uçdu, uçdu və nəhayət, uşaqların mindiyi qayığın içini düşdü. Qayıq silkələndi. Qız bərk qorxdu. Oğlan isə özünü o yerə qoymadı. Heç nə olmayıbmiş kimi azmana dedi:

- Əyləş, möhtərəm cənab, rahatca dincəl! Həm də mənim nə iş gördüyümə tamaşa elə!

Sonra o, yüngül daşları götürüb əllərinə və qollarına bağladı. Büyük əminliklə, heç nə olmayıbmiş kimi özünü suya atdı, rahatca üzdü.

İkibaşlı azman oğlanın hərəkətlərinə baxıb şən-şən güldü. Oğlan isə heç nə olmayıbmiş kimi yenidən qayıga mindi. Azman üzünü oğlana tutub dedi:


- Oyuncaqlarını ver, mən də əl-qoluma bağlayıb suda üzüm.

Oğlan dedi:

- Yaxşı, bu saat verərəm! Mən sənə kömək eləyərəm! Sən sakitcə dayan, mən bu oyuncaqları sənin ayağına bağlayım.

Azman razılaşdı. Oğlan ağır daşları onun ayaqlarına bağladı. Hər şey hazır olandan sonra ikibaşlı azman sevinə-sevinə özünü suya atdı. Ağır daşlar dartıb onu dənizin dibinə apardı.

Baci-qardaş isə qayıqla üzüb sahilə çıxdılar və sevinə-sevinə evlərinə qayıtdılar.



SƏHƏRİSİ GÜNÜ AXTARAN İNSANLAR

(Braziliya nağılı)

Bir kişi öz işlərini görmək üçün səyahətə çıxdı. Onun gedəcəyi yer o qədər də yaxın deyildi. O, az getdi, üz getdi, dərə-təpə düz getdi və qəflətən havā qaralmağa başladı. Ətrafa göz gəzdirəndə yolun kənarında işığı yanmış bir ev gördü. Yavaş-yavaş binaya yaxınlaşış qapını döydü və ev sahiblərindən gecələmək üçün yer istədi. Onu pis qarşılamadılar, yemək verdilər, əzizlədilər. Şam yeməyi qurtaran kimi bütün ailə bir yerə toplasdı. Hiss olunurdu ki, onlar harasa getməyə hazırlaşırlar. Bunu görən qonaq soruşdu:

-Gecənin bu vaxtı siz hara getməyə hazırlaşırsınız?

Ona belə cavab verdilər:

-Biz səhərini günü axtarmağa gedirik.

Qonaq çox təəccübəndi və deməyə bir söz tapmadı. Hamının gözü ev sahibinə dikilmişdi.

Nəhayət, hərə əlinə bir boş kisə götürüb evdən çıxdı. Qabaqda ata, onun da-lınca ana, lap arxada isə uşaqlar gedirdilər.

Bir neçə dəqiqənin içində ev tamam boşaldı. Tək qalan qonaq düşündü, düşündü və birdən o da evdən çıxb gedənlərin arxasında qaçmağa başladı. Dan yeri qızaranda ailə üzvləri kisələrin ağızını açıdlar, bir az keçəndən sonra isə bərk-bərk bağladılar. Onlar evə qayıdanda artıq hava işıqlanırdı. Bütün ailə üzvləri həyətə çatanda kisələrin ağızını açıb onu silkələdilər.

Bunu görən qonaq öz marağını gizləyə bilmədi. Onlara yaxınlaşış soruşdu ki, kisələrdə getirib həyətə boşaltdığınız nədir?

-Biz səhəri getirmişik. -Onlar belə cavab verdilər. -Axi axşam evdən çıxanda biz sənə səhər, günəşli gün axtarmağa getdiyimizi demişdik.

Qonaq mənali-mənali başını buladı və onlardan ayrılib yoluna davam elədi. Geri qayıdanda o, yenə gecələdiyi evə qayıtdı və onlara bir xoruz hədiyyə elədi. Sonra o dedi:

-Bu quşu ona görə hədiyyə eləyirəm ki, hər gecə gedib səhər axtarmaq əziyyətindən xilas olasınız. O, hər dan yeri söküləndə səhəri sizin evinizə gətirəcək. Ancaq siz bu xoruza hündür bir yerdə gecələməyə yer verin. O,

birinci dəfə oxuyanda biləcəksiniz ki, gün hələ uzaqdadır. İkinci dəfə banlayanda, bilin ki, səhər yaxınlaşır. Üçüncü dəfə oxuyanda isə görəcəksiniz ki, səhər özü sizin qapınıza gəlib. Bu sehrli quşun adı xoruzdur.

Qonaq xoruzu həyətə buraxan kimi o, qanadlarını çırpıb oxumağa başladı: «Quq-qulu-qu»!!!

Bütün ailə üzvləri bu əcaib səsi eşidəndə həyəcanlandılar, onların heç biri xoruza yaxınlaşmağa cürət etmədi.

Ev sahibi qonağın hədiyyəsindən çox razı qaldı və həyat yoldaşına dedi:

-Hə, ay arvad, qonağın canı sağ olsun ki, bizə belə bir hədiyyə verdi. İndən belə gecənin qaranlığında gün axtarmağa getməyəcəyik, onu kisələrə yiğib evə getirmək əziyyətindən birdəfəlik canımız qurtaracaq.

İşin qaydaya düşdüyüni görən qonaq sağıllaşış yoluna davam elədi. O, kifayət qədər uzaqlaşandan sonra birdən ev sahibəsinin yadına nəsə düşdü. Xanım ərindən soruşdu:

-Ay kişi, biz heç soruştadıq ki, bu sehrli quşu nə ilə yemləyək?

Sözü eşidən kimi kişi qonağın dalınca qaçmağa başladı. Ona yaxınlaşanda qışkırdı:

-Ey, əziz qonaq, bir ayaq saxla. Sən heç demədin ki, bu xoruz nə yeyir, nə yemir?

Yolcu gülə-gülə dedi:

-Narahat olmayın, o hər şey yeyir.

Ev sahibi daha heç nə soruşturmağa lüzum görməyib geriyə – evə qaçıdı. Həyətə çatan kimi qışkırdı:

-Oy, ay arvad, heç bilirsən başımıza nə gəlib? Allah özü bizə kömək olsun! Qonaq dedi ki, bu quş hər şey yeyir. Bəs biz neyləyək? O, ac qalsa basıb hamımızı yeyəcək!

Ev sahibəsi də bərk həyəcanlandı və dedi:

-Ay kişi, gəl bu bizi yeməmiş biz onu öldürüb canımızı qurtaraq.

Bütün ailə üzvləri əllərinə taxta parçaları götürüb yazıq xoruzun üstünə cumdular.

O gündən sonra yenə həmin ailə üzvləri gecəyarısı evdən çıxb sabahki günü axtarmaq, onu kisəyə doldurub evə getirmək işini davam etdirdilər.

Soruşursunuz ki, bəs o xoruz necə oldu? O uçub uzaq bir kəndə getdi və hər gecəyarısı öz sehrli nəgməsi ilə səhəri kəndə, bütün dünyaya qonaq çağırıdı.



TÜLKÜ KAFTARKOSU NECƏ ALDATDI?

(Soto nağılı)

Bir dəfə Tulkü Kaftarkosa dedi:

-Gedək, sənə elə yer göstərim ki, doyunca yeyə bilək.

Kaftarkos sevindi və onlar birlikdə yola düşdülər. Tulkü onu mal-qara saxlanılan bir tövləyə gətirdi. Ancaq həmişə olduğu kimi, indi də tövlənin qapısı bağlı idi. Onlar ağızları sulana-sulana övləyə girmek üçün yer axtardılar. Axır ki, bir deşik tapdılar. Ordan güclə içəri girdilər. Onlar meyvanları öldürüb doyunca yedilər.

Tulkü doyan kimi insanlar gəlməmiş çıxıb qaçmağa tələsdi. Yenə həmin deşikdən çətinliklə də olsa çölə çıxa bildi. Açıq Kaftarkos isə belə gözəl yerdən çıxmağı ağılna belə gətirmədi. Bir az əsilə verib yene də yeməye başladı. O qədər yedi, yedi ki, qarnı şışib dam boyda oldu. Tövləyə girdiyi deşikdən bayır çıxmaq istədi. Özünü birtəhər içəri girdiyi yerə dürtdü, ancaq bədəninin arxa hissəsi, qarnı deşiyin divarlarına ilişib qaldı. Bu açıq heyvan nə irəli gedə bildi, nə də arxaya... Səhərə qədər nə qədər çalışdısa, bir şey alınmadı ki, alınmadı.

Səhər açıldı. Heyvanların sahibi gəlib tövlədən inəkləri çıxarmaq istəyəndə bədəninin yarısı çəridə, yarısı çöldə qalmış Kaftarkosu gördü. Bir ağac götürüb onu döyməyə başladı. Ağrıya tab gətirməyən vəhşi qorxudan elə dartındı ki, dərisi çizila-cızıla çölə çıxa bildi və var gücü ilə qaçmağa başladı.

Bütün bədəni ağrıdan sizim-sizim sizildən Kaftarkos onu dar ayaqda tək qoyub aradan çıxan Tulkünə axtardı ki, bu hiyləgər heyvanı cəzalandırsın.

Tulkü onu görən kimi özünü yerə yixib yalandan ufuldamağa, zarımağa başladı:

-Oy, mənim böyük bacım, sən harda qalmışdır? Heyvanların sahibi məni o qədər kötəklədi ki, qaçış zorla canımı qurtardım. Indi heç ayaq üstə durub yeriye də bilmirəm. Nə olar, yuvama getmək üçün mənə kömək elə.

Tulkü elə zarıldı ki, Kaftarkosun öz ağrıları yadından çıxdı. Hiyləgər Tulkünə belinə mindirib çətinliklə də olsa onu aparmağa başladı. Tulkü isə məzələnmək istədi, dilini dinc qoymayıb oxumağa başladı:

Gör bir bu dünya
Na günə qalıb?
Xəste sağlamı
Belina alıb...

Aldadıldığını başa düşən Kaftarkos hırslandı. Tulkünə belindən yerə atıb onun üstüne cumdu. Tulkü cəld tərpəndi. Qaçış bir yuvanın yanına gəldi. Kaftarkos da onun dalınca qaçırdı. Birdən nə gərsə yaxşdı? Tulkü yuvanın qapısının ağzında bir küncünə çəkilərək pəncəsi ilə tavanı tutdu. Kaftarkos onu tutmaq istəyəndə Tulkü qışqırıldı:

-Oy, mənim ağılli bacım! Üstümə gəlmə! Əger pəncəmi buraxsam, yuvamın tavanı uçub üstümüzə tökürlər. Yaxşısı budur mənə kömək elə. Sən tavanı saxla, mən bir dirək tapıb gətirim. Onu yuxarı dayaq edək ki, uçub dağılmışın. Sonra birlikdə içəri girərik.

Kaftarkos razılaşdı. Belini yuvanın tavanına dayayıb onu saxlamağa çalışdı. Tulkü isə bir göz qırpmında qaçış getdi. Kaftarkos səbrlə şələquyrığın yolunu gözləməyə başladı. Tulkünün isə gəlib çıxmaqla işi yox idi.

Sən demə, bu yuva Tulkünün yox, meymunların imiş. Onlar evlərinə qayıdanda Kaftarkosu yuvanın ağzında görüb təəccübləndilər və soruştular:

-Ey, sən burda neyləyirsən?

-Görmürsünüz, tavanı tutub saxlamışam ki, uçmasın. Tulkü bura dayaq vurmaq üçün dirək dalınca gedib. Bəlkə o dirəklə yuvanı dağılmaqdandan xilas edə bildik.

Meymunlar güldülər və dedilər:

-Havayı yerdən özünü zəhmətə salma. Bu yuva bizimdir və onun tavanı çox möhkəmdir, heç vaxt uçmaz.

Aldadıldığını bilən kaftarkos yuvanın tavanından belini çəkib Tulkünü axtarmaq üçün meşəyə getdi. Birdən gördü ki, hiyləgər heyvan bir quyunun yanında dayanıb öz-özünə nəsə danışır. Sən demə, bu quyuda bir ari ailəsinin yuvası var imiş.

Kaftarkos qəflətən özünü Tulkünün üstünə atdı və qışqırıldı:

-Hə, axır ki, əlimə keçdin! İndi sənin dərini boğazından çıxaracam!

Tulkü heç nə olmayıbmiş kimi sakit səslə dedi:

-Mən doğrudan da, axmağın biriyəm. Bağışlanmağa zərrə qədər də olsa haqqım yoxdu. Bu gün bayram olduğunu bilməmişəm. Görmürsən, balaca məxluqlar vizıldaya-vizıldaya necə gözəl mahnı oxuyurlar! Mən də elə onlara qoşulmuşam. Əlimdəki kitabı görürsən? Ona baxıb dua eləyirəm.

Arıların viziltisini eşidən Kaftarkos Tulkünün növbəti yalanına da inandı:

-Hə, doğrudan da, mahnı oxuyurlar.

Tulkü şirin dilini işə salıb, sözünə davam elədi:


-Xahiş eləyirəm, bu gün məni öldürmə, səhər açılana qədər mənə möhlət ver. Sən də bir kitabı götürüb bizimlə birlikdə dua oxu!

-Mən kitabı hardan alım? - Kaftarkos soruştı.

Hiyləgər Tulkü arı şanlarını göstərib dedi:

-Bax, kitablar quyunun içindədi. İstədiyini seçə bilərsən.

Kaftarkos özünü quyuya atdı ki, kitab götürürsün. Arılar çox həyəcanlandılar və çağırılmamış qonağın üstünə cumdular. Onu o qədər neşərlədilər ki, yazığın sir-sifati şişdi. Hiyləgər tulkü isə qaçış uzağa, ləp uzağa getdi...



FİL VƏ İLK İNSAN

Yao nağılı (Afrika)

Dünyanın ilk insanı səhrada qəmli-qəmli gəzir, nə edəcəyini bilmirdi. Elə bu zaman onun qarşısına bir fil çıktı. Filin köməksiz insana rəhmi gəldi. Onu xortumuyla qaldırıb belinə qoydu. Uzun illər o, beləcə insanı gəzdirdi, ona heyvanların yaşadığı meşələri və savannaları, cəngəllikləri göstərdi.

İnsan vəhşi arıların balı və meşə ağaclarının meyvələri ilə qidalanırdı. Bunları ona fil tapıb gətirirdi.

İllər keçdi. Fil insana ovçuluğun sırlarını öyrətdi. Ağılı, dərrakəli insan tezliklə yer üzünüñ ən mahir ovçusuna çevrildi.

Bundan sonra fil öz yetişdirməsini fil-lər ölkəsinə apardı. Onlar burada quru torpağın üstündə əyləşən bir qadın gördülər. Fil insanı düz qadının qarşısında belindən yerə düşürdü. Bir neçə ağacı sindirib yerə atdı ki, insan onlarla özünə ilk ev tiksin.

Onlar belə də etdilər. Qadınla kişi tikdikləri komada uzun müddət yaşıdlar və onların çoxlu övladları dünyaya gəldi. Həmin insanlar dünyanın müxtəlif yerlərinə köçüb özlərinə məskən saldılar. Beləliklə də, ilk Yao qabiləsi meydana gəldi.

NƏYƏ GÖRƏ İNSANLARIN RƏNGLƏRİ FƏRQLİDİR?

Soto nağılı (Afrika)

İnsanların hamısı bir ailə üzvü kimi eyni mağaralarda yaşayanda həyat gözəl idi və hamı özünü xoşbəxt sayırırdı.

Bir dəfə necə oldusa insanlar mübahisə etdilər və bu mübahisə davaya çevrildi. Hökmdarın sevimli oğlu öldürüldü.

Bundan xəbər tutan rəhbər hirsəndi, naşükür, bir zaman bir yerdə yaxşı, mehriban yaşayan, indi isə bir-biri ilə yola getmeyən adamların hamısını öz mağarasından qovdu.

Mağaradan qovulan insanlar əvvəlcə nə edəcəklərini bilmədilər, sonra isə kim hara istədi, ora da getdi.

Qızmar günəş kölgədə yaşamağa alışan adamları yandırırdı. Şüaların təsiri ilə onların bəzisinin dərisi bir azca, digərlərinin dərisi isə ləp qaraldı. Bəzilərinin rəngi qırmızı, bəzilərininki sarı oldu. Özlərini günəşdən qorumağı bacaranların rəngi isə əvvəlki kimi ağ qaldı.

Beləliklə, müxtəlif rəngli insanlar yarandı və onlar dünyanın ayrı-ayrı yerlərində yaşamağa başladılar.



MÜNDƏRİCAT

HİYLƏGƏR OĞLAN VƏ İLAN.....	4-7
YERİYƏN AĞAC.....	8
OĞURLANMIŞ OD.....	9
ROZİNA.....	10-11
UŞAQLAR VƏ AZMAN.....	12-13
SƏHƏRİSİ GÜNÜ AXTARAN İNSANLAR.....	14-15
TÜLKÜ KAFTARKOSU NECƏ ALDATDI.....	16-17
FİL VƏ İLK İNSAN.....	18
NƏYƏ GÖRƏ İNSANLARIN RƏNGİ FƏRQLİDİR?.....	19

